

## Fizioloji Qələvi Duzların Buğda Və Qarğıdalı Toxumlarının Şişmə Və Cücərmə Proseslərinə Təsiri

S.M. Abdulyeva-İsmayılova

Bakı Dövlət Universiteti, akademik Z.Xəlilov küç., 23, Bakı AZ1148, Azərbaycan

$\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  fizioloji qələvi duzlarının buğda və qarğıdalı toxumlarında ontogenezin ilk mərhələlərinə - suyun udulması, şismə və cücərmə proseslərinə təsiri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, kontrol varianta uyğun olaraq, duzların təsiri zamanı quru toxumlar tərəfindən suyun udulması və şismə prosesi kinetik əyrilərinə görə eyni qanunauyğunluqla baş vermiş, yalnız miqdarda fərqlənmışdır. Fizioloji qələvi duzlar buğda toxumlarının cücərməsinə mənfi təsir göstərmiş, 0,4 M qatılıqla isə cücərmə ümumiyyətlə müşahidə olunmamışdır. Duzlar, xüsusilə də  $\text{NaNO}_3$ -ün qarğıdalı toxumlarının cücərməsinə mənfi təsiri daha çox olmuşdur.  $\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  yüksək qatılıqlarında cücərmənin baş verməməsi ionların spesifik təsiri ilə izah oluna bilər.

*Açar sözlər: Fizioloji qələvi duzlar, hidratlaşma, şismə, cücərmə, cücərmə enerjisi, cücərmə faizi*

### GİRİŞ

Müasir məlumatlara əsasən, Yer kürəsində qurunun 25%-i şoran torpaqların payına düşür. Kənd təsərrüfatı əkin sahələrinin təxminən 5%-i, suvarılan torpaqların 20%-i müəyyən dərəcədə şoranlaşmışdır və belə sahələrin əraziləri tədricən artmaqdadır (Алехина и др., 2005).

Bitkilərin məhsuldarlığının artırılması hazırda dünyada mövcud olan ərzaq probleminin həlli yollarından biri sayılır. Torpaqda duzun yüksək miqdarı isə bir sıra digər amillər kimi kənd təsərrüfatı bitkilərinin inkişafına mənfi təsir göstərək onların məhsuldarlığını aşağı salır. Duzun artıq miqdarının bitkilərə mənfi təsiri ontogenezin erkən vaxtlarından – toxumun cücərməsindən başlayaraq özünü göstərir (Хасан и др., 2011; Khan et all., 2003; Li Cunzhen и др., 2005; Qiman et all., 2006; Qin et all., 2009; Ren Yan-Pinq et all., 2008; Zhang et all., 2006). Cücərmə - suyun toxuma daxil olması və onun şisməsi nəticəsində rüseymin böyüməsi prosesidir. Tərkibində suyun miqdarı 5-15%-ə çatan quru toxumlarda suyun udulması iki mexanizmlə - əvvəlcə qılf və protoplazmada olan yüksək molekullu maddələrin mayeni və ya buxarı udmaqla hidratlaşması nəticəsində hacmin artması hesabına şismə yolu ilə (kolloid-kimyəvi mexanizm), sonra isə osmotik mexanizmlə mümkündür. Toxumun ehtiyat maddələri çoxlu miqdarda suyu özünə çəkən hidrofil qruplarına (-OH; -COOH;-NH<sub>2</sub>) malik olğularından asanlıqla su molekullarını özlərinə birləşdirməklə onların fəallığını azaldır (Гусев, 1974), su potensialı mənfi qiymət alır, su toxumlara doğru hərəkət edir və onların şisməsinə səbəb olur. Şismə nəticəsində daxil olmuş su hesabına ehtiyat qida maddələrinin intensiv hidrolizi baş verir, nəticədə hüceyrədə osmotik fəal maddələrin - amin turşuları,

şəkərlər və s. miqdarı artır və osmotik mexanizm işə düşür (Qasimov, 2008; Кузнецов и др., 2006; Полевой, 1989; Якушкина, 2005).

Şoranlaşma ilə əlaqədar olaraq bəzi torpaqlarda mühitin reaksiyası dəyişərək onun qələviləşməsinə səbəb olur. Məlum olduğu kimi, eyni duzun anion və kationu bitkilər tərəfindən müxtəlif intensivlikdə monimsənilə bilər. Duzun anionu bitki tərəfindən daha intensiv udularsa, bu halda mühit qələviləşir və belə duzlar fizioloji qələvi duzlar adlanırlar. Qələvi torpaqlarda pH 8,5-10 arasında dəyişir (Кузнецов и др., 2006).

Təqdim olunan tədqiqat işi, fizioloji qələvi duzların buğda və qarğıdalı bitkilərdən ontogenezin ilk mərhələlərinə, toxumlarda suyun udulmasına, şismə və cücərmə proseslərinə təsirinin müəyyənləşdirilməsinə həsr olunmuşdur.

### MATERIAL VƏ METODLIAR

Tədqiqat obyekti kimi  $C_3$ -bitkilərdən buğda və  $C_4$ -bitki kimi qarğıdalı toxumları götürülmüşdür. Təcrübələrdə fizioloji qələvi duzlardan  $\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  istifadə olunmuşdur. Toxumlar diqqətlə seçilmiş və hər birində 10 ədəd olmaqla Petri çəşkalarında distillə suyunda (kontrol) və  $\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  duzlarının 0,05 M; 0,1 M; 0,2 M; 0,4 M qatılıqlı məhlullarında isladılmışdır (təcrübə variantları) 23-25°C t-da termostatda saxlanılmışdır. Bir sutkadan sonra toxumlar, işıqda içərisi distillə suyu və duz məhlulları olan küvetlərə, kök və gövdə əmələ gəldikdən sonra (3-cü gün) isə eksikatorlara keçirilmişlər.

Toxumlar isladılmazdan əvvəl onların quru və mütləq quru çəkiləri müəyyən edilmişdir. Mütləq quru çəkinin tapılması üçün toxumlar 105°C-də termostatda saxlanılmış və vaxtaşırı çəkinin dəyişmə-

diyi qiymətə çatana qədər, təxminən 5 saat müddətində yaş çəkilərinin təyinatı aparılmışdır.

Şişmə prosesi qravitasiya metodu ilə toxumaların 24 saat ərzində yaş çəkilərini müəyyən etməklə öyrənilmişdir. Yaş çəkinin təyinatı ilk 3 saat ərzində hər 30 dəqiqədə, sonra isə 3 saatdan bir aparılmışdır.


Hər üç çəki, analitik (KERN ABJ analitik tərezi), tarzion və ya elektron tərəzilərdə həyata keçirilmişdir.

Təcrübələrdə toxumların cürcərmə enerjisi və cürcərmə faizi də təyin edilmişdir. Cürcərmə enerjisi 3 gün, cürcərmə faizi isə 7 gün müddətində cürcəmiş toxumların sayına görə müəyyən edilir.


Təcrübələr 3 təkrarda aparılmış, orta kvadratik kənarlanmalar hesablanmışdır (Плохинский, 1970). Xəta 5%-dən çox olmamışdır.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Aparılmış təcrübələr əsasında müəyyən edilmişdir ki, quru toxumlar tərəfindən suyun udulması kontrolda (su) olduğu kimi, fizioloji qələvi düzənlərin təsirindən də 3 fazalı əyri ilə xarakterizə olunur (Şəkil 1, 2).



Şəkil 1. Distillə suyunda və  $\text{NaNO}_3$ -in müxtəlif qatılıqlı məhlullarında isladılmış buğda (a) və qarğıdalı (b) toxumlarının 24 saat ərzində yaş çəkilərinin dəyişmə dinamikası və bucaq əmsallarına ( $\text{tg}\alpha$ ) görə tərtib olunmuş diaqramlar.



Şəkil 2. Distillə suyunda və  $\text{Ca}(\text{NO}_3)_2$ -in müxtəlif qatılıqlı məhlullarında isladılmış buğda (a) və qarğıdalı toxumlarının (b) 24 saat ərzində yaş çəkilərinin dəyişmə dinamikası və bucaq əmsallarına ( $\text{tg}\alpha$ ) görə tərtib olunmuş diaqramlar.

Əyrilərdən göründüyü kimi, təcrübənin ilk 3 saatı ərzində suyun udulması çox sürətlə getmişdir. Məlumdur ki, quru toxumların suyu udmaqla hidratlaşması və şişməsi zamanı bir neçə 100 atm-ə çatan hidrostatik təzyiq yaranır. Məhz elə bununla əlaqədar olaraq, ilk dövrlərdə toxumlar tərəfindən suyun udulması çox sürətlə gedir və limitləşdirici amil diffuziya sayılır.


8-16 saat davam edən II fazada suyun udulması bir qədər zəifləmişdir. Bu mərhələdə artıq hidrolitik proseslər gücləndiyindən, suyun udulmasının nisbətən zəifləməsini biokimyəvi proseslərin başlanması ilə əlaqələndirmək olar. Qeyd etmək lazımdır ki, II fazada cücərmənin başlanmasını, toxumların çirtlamasını vizual olaraq görmək olar.

Nəhayət, III fazada suyun udulması yenidən sürətlənmış və müyyəyen müddətdən sonra stabillaşmışdır. Bu mərhələdə biokimyəvi proseslərlə yanışı fizioloji proseslər də güclənmiş və cücərmə müşahidə olunmuşdur. III fazada suyun udulmasına


limitləşdirici faktor kimi biokimyəvi və fizioloji proseslər təsir göstərir.

Bələliklə, kontrol və təcrübə variantlarında hidratlaşma və şişmə prosesləri kinetik əyrilərinə görə eyni qanuna uyğunluqla baş vermiş, fərq yalnız miqdarda görə olmuşdur. Bunu əyrilər üçün hesablanmış bucaq əmsallarına (tgə) görə və təqdim olunmuş diaqamlardan aydın görmək olur (Şəkil 1, 2).

Buğda cücərtiləri üçün kontrolda bucaq əmsalinin qiyməti 1,73;  $\text{NaNO}_3$ -ün 0,05 M qatılığında 1,54; 0,1 M-da 1,46; 0,2 M-da 1,52; 0,4 M-da 1,09; qarğıdalı cücərtiləri üçün isə 2,08 (kontrol); 1,92 (0,05 M); 1,67 (0,1 M); 1,43 (0,2 M) və 1,3 (0,4 M) olmuşdur.  $\text{Ca}(\text{NO}_3)_2$  ilə aparılmış təcrübələrdə nəticələr buğda cücərtiləri üçün 1,65 (kontrol); 2,0 (0,05 M); 2,29 (0,1 M); 2,06 (0,2 M); 2,21 (0,4 M); qarğıdalı cücərtilərində isə 2,44 (kontrol); 2,47 (0,05 M); 2,44 (0,1M); 1,79 (0,2 M); 0,4 M - 2,18 olmuşdur.



Şəkil 3. Distillə suyunda və  $\text{NaNO}_3$ -in müxtəlif qatılıqlarında buğda (a) və qarğıdalı (b) toxumlarının cücərmə enerjisi və cücərmə faizi



Şəkil 4. Distillə suyunda və  $\text{Ca}(\text{NO}_3)_2$ -in müxtəlif qatılıqlarında buğda (a) və qarğıdalı (b) toxumlarının cücərmə enerjisi və cücərmə faizi

Təcrübələrdə fizioloji qələvi duzların toxumaların cürcərmə enerjisi və cürcərmə faizinə təsiri də öyrənilmişdir. Belə ki, bitkilərin duzadavamlılığının öyrənilməsində tətbiq edilən metodlardan biri də duzadavamlılığın böyümə proseslərinin intensivliyinə görə təyin etməkdir. Davamlılığın göstəricicisi kimi distillə suyunda cürcəmiş toxumlarla müqayisədə duz məhlullarında cürcəmiş toxumların sayı müəyyən edilir.

Kontrol,  $\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  fizioloji qələvi duzlarının müxtəlif qatlıqları üçün cürcərmə enerjisi və cürcərmə faizi diaqramlarla ifadə edilmişdir (Şəkil 3, 4). Diaqramlardan görüntüyü kimi,  $\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  duzlarının müxtəlif qatlıqları kontrolla görə buğda və qarğıdalı toxumlarının cürcərmə enerjisini və cürcərmə faizini aşağı salır. Duzların 0,4M qatılığında isə toxumlar ümumiyyətlə cürcərməmişlər (Şəkil 3, 4). Qələvi duzların toxumların cürcərməsinə mənfi təsiri ədəbiyyat materiallarında da göstərilir (Chen et al., 2011; Wanq et al., 2011). Hər iki duz bütün qatlıqlarda qarğıdalı toxumlarının cürcərməsinə daha mənfi təsir göstərmişdir.  $\text{NaNO}_3$ -ün bütün qatlıqlarında qarğıdalı toxumlarının cürcərmə enerjisi 0% (Şəkil 3 a), cürcərmə faizi isə buğda toxumlarında olduğundan çox aşağı olmuşdur: kontrolla müqayisədə təcrübə variantlarında buğda toxumlarının cürcərmə faizi 6% (0,05 M); 21% (0,1 M) və 46% (0,2 M) azaldığı halda, qarğıdalı toxumlarında bu göstəricilər müvafiq olaraq 40%; 65% və 70%-ə bərabər olmuşdur (Şəkil 3 a, b).

$\text{Ca}(\text{NO}_3)_2$  ilə aparılmış təcrübələrdə isə qarğıdalı toxumlarının cürcərmə enerjisi buğda toxumları ilə müqayisədə yüksək olsa da, cürcərmə faizi yenə də buğda toxumlarında çox olmuşdur. Belə ki, qarğıdalı toxumlarının duzun 0,05 M və 0,1 M qatlıqli məhlullarında cürcərmə enerjisi kontrolla (25%) görə 5% (0,05 M) və 10% (0,1 M) aşağı olmuş, buğdada isə təcrübə variantlarından yalnız duzun aşağı (və ya 0,5 M) qatılığında cürcərmə enerjisini müəyyən etmək mümkün olmuş və bu göstərici (10%) kontrolla görə (70%) 60% az olmuşdur (Şəkil 4 a; b). Cürcərmə faizi isə buğda toxumlarında kontrolla görə 6% (0,05 M); 11% (0,1 M) və 66% (0,2 M) azalmışdır, qarğıdalı toxumlarında bu fərq 25% (0,05 M), 35% (0,1 M) və 65% (0,2 M) olmuşdur.

Toxumların cürcərməsinə  $\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  duzlarının təsirləri müqayisə olunarsa,  $\text{NaNO}_3$ -ün daha mənfi təsir göstərməsi aşkar olunur. Bu fərq, qarğıdalı toxumlarında özünü xüsusişlə biruzə verir.  $\text{NaNO}_3$  ilə aparılmış təcrübələrdə nəticələrin aşağı olmasının səbəbi, zənnimizcə  $\text{Ca}(\text{NO}_3)_2$  duzunda 2  $\text{NO}_3^-$  ionunun olması ilə əlaqədar ola bilər. Belə ki, əvvəldə deyildiyi kimi tədqiq olunan duzların anionları müsbət hidratlaşdırıcı ionlardır və onlar su molekullarını özlərinə daha çox cəlb etməklə, onları birləşmiş vəziyyətə salırlar. Su molekullarının hər cür birləşdirilməsi onların fəallığını azaldır və su

potensialı aşağı düşür (Гусев, 1974). Bu isə, suyun toxuma doğru hərəkətini təmin edir.  $\text{NaNO}_3$  ilə müqayisədə  $\text{Ca}(\text{NO}_3)_2$  duzunda su molekullarını birləşmiş vəziyyətə salan belə ionların sayca artıq olması toxumlar tərəfindən suyun daha çox udulmasına, cürcərmə enerjisi və cürcərmə faizinin yüksək olmasına və nəticədə onların duzun təsirinə daha davamlı olmasına imkan verir. Birləşmiş suyun miqdarı ilə bitkilərin əlverişsiz şəraitə davamlılığı arasında müsbət korrelyasiyanın mövcud olmasını ədəbiyyat məlumatları da təsdiqləyir (Кузнецов, 2006).

$\text{NaNO}_3$ -ün toxumların cürcərməsinə və inkişafına mənfi təsirinin yüksək olmasının səbəbi, onun  $\text{Ca}(\text{NO}_3)_2$ -ə nisbətən mühiti daha tez qələviləşdirməsilə də izah oluna bilər. Belə ki,  $\text{Ca}(\text{NO}_3)_2$  duzunda 2 anionun udulması mühitdə 1 kationun qalması ilə müşayət olunduğu halda,  $\text{NaNO}_3$  variantında 2 anionun udulması, mühitdə 2 kationun qalmasına və torpağın daha çox qələviləşməsinə səbəb olur.

$\text{NaNO}_3$  və  $\text{Ca}(\text{NO}_3)_2$  yüksək qatlıqlarında cürcəmənin baş verməməsi ionların spesifik təsiri ilə izah oluna bilər.

## ƏDƏBİYYAT

- Qasimov N.A.** (2008) Bitki fiziologiyası. Bakı: BDU, 484 s.
- Алексина Н.Д., Балнокин Ю.В. и др.** (2005) Физиология растений. М.: Академия, 640 с.
- Гусев Н.А. (1974) Состояние воды в растении. Москва: 130 с.
- Кузнецов В.В., Дмитриева Г.А.** (2006) Физиология растений. М.: Высшая школа, 742 с.
- Полевой В.В.** (1989) Физиология растений. М.: Высшая школа, 464 с.
- Плохинский Н.А.** (1970) Математические методы в биологии. М.: Наука, 99 с.
- Хасан Д., Ковтун И.С., Ефимова М.В.** (2011) Влияние хлоридного засоления на прорастание семян и рост проростков *Brassica napus* L. Вестник Томского государственного университета, сер. биология, №4(16): 108-112.
- Якушкина Е.И.** (2005) Физиология растений. Москва: ВЛАДОС, 463 с.
- Chen W., Feng C., Quo W. et al.** (2011) Сравнительное влияние осмотического, солевого и щелочного стрессов на рост, фотосинтез и осморегуляцию у растений хлопатника. *Photosynthetica*. (Англ.), 49 (3): 417-425.
- Khan M., Gulzar S.** (2003) Влияние света, засоленности и температуры на прорастание семян многолетних злаков. *Amer. J. Bot.* (Англ.), 90 (1): 131-134.
- Li C-Z., Liu X-J., Huanq W., Qiao H-L.** (2005) Влияние солевого стресса на прорастание

- семян у *Atriplex centralisiatica. Heberi nonqye daxue xuebao=J. Agr. Univ. Hebei.*, **28** (6): 1-4.14. Кит.
- Qiman Y., Li Y., Mo P. et al.** (2006) Влияние солевого стресса на прорастание семян и физиологические показатели *Elaeagnus angustifolia. Xinjiang Agr. Sci.* (Англ.), **43** (2): 136-139
- Qin W., Hang J., Keremu Y.** (2009) Влияние солевого стресса на всхожесть, процент выживания растений и активность ферментов в семенах *Cydonia oblonga. Xinjiang Agr. Sci.* (Кит., рез. Англ.), **46** (1): 23-27.
- Ren Y-P., Gu S., Jianq S., Wanq Y-Z., Zhenq S-X.** (2008) Влияние света, температуры и засоления на прорастание семян *Flaveria bidentia (Compositae). Yunnan zhiiü yanjiu=Acta bot. yunnanica.* (Кит.), **30** (4): 477-484.
- Zhang J., Sun J., Liu B. et al.** (2006) Влияние солевого стресса на прорастание семян *Vitex negundo, Traxinus velutina, Elaeagnus angustifolia. Bull. Bot. Res.* (Англ.), **26** (5): 595-599
- Wang H., Wu Z., Chen Y. et al.** (2011) Эффекты солевого и щелочного стрессов на рост и ионный баланс у риса (*Oryza sativa*). *Plant, Soil and Environment* (Англ.), **57** (6): 286-294.

## Влияние Физиологически Щелочных Солей На Процесс Набухания И Прорастания Семян

С.М. Абдуева-Исмайлова

Бакинский государственный университет, Азербайджан

Изучено влияние физиологически щелочных солей  $\text{NaNO}_3$  и  $\text{Ca}(\text{NO}_3)_2$  в первоначальный период онтогенеза семян пшеницы и кукурузы на процесс поглощения воды, на набухание и прорастание. Стало известно, что как при контроле, так и при воздействии физиологически щелочных солей, поглощение воды и процесс прорастания по кинетической кривизне со стороны сухих семян имел похожую закономерность, различие было только в количестве. Физиологически щелочные соли оказали отрицательное влияние на прорастание семян, а при концентрации 0,4М – семена вообще не проросли. Отрицательное влияние солей на семена кукурузы было особенно высоким.  $\text{Ca}(\text{NO}_3)_2$  по сравнению с  $\text{NaNO}_3$  оказал более отрицательное влияние на прорастание семян. При высокой концентрации  $\text{NaNO}_3$  и  $\text{Ca}(\text{NO}_3)_2$  отсутствие прорастания может быть объяснено специфическим влиянием ионов.

**Ключевые слова:** Физиологически щелочные соли, гидратация, набухание, прорастание, энергия прорастания, процент прорастания

## Impact Of Physiological Alkaline Salts On The Swelling And Germination Of Seeds

S.M. Abduyeva-İsmayılova

Baku State University, Azerbaijan

The impacts of physiological alkaline salts  $\text{NaNO}_3$  and  $\text{Ca}(\text{NO}_3)_2$  on the initial period of ontogenesis – the process of absorbing water, swelling and germination – have been studied in wheat and corn seeds. Consequently, physiological impacts of alkaline salts on water uptake and germination of dry seeds had a similar pattern with the control variant as to the kinetic curvature, the difference was only in numbers. Physiological alkaline salts had a negative impact on the germination of seeds, and at a concentration of 0.4 M seeds were not sprouted totally. Negative impact of salts on seeds of corn was particularly high.  $\text{Ca}(\text{NO}_3)_2$  compared to  $\text{NaNO}_3$  had a more negative impact on seed germination. No germination at high concentrations of  $\text{NaNO}_3$  and  $\text{Ca}(\text{NO}_3)_2$  can be explained by the specific impact of ions.

**Keywords:** Physiological alkaline salts, hydration, swelling, germination, germination energy, germination percentage